

İngilis və Azərbaycan dillərində konseptlərin müqayisəsi

Açar sözlər: konseptlər, *ingilis və Azərbaycan dillərində olan konseptlərin müqayisəsi, konzeptualizasiya*

Konseptlər ideal mahiyyətli, insan şüuruna məxsus olan, ətraf əla-
min ayrı-ayrı aspektlərinin “daxili” nümayəndələridir. Konseptlər təhlil
olunması mümkün olmayan, informasiyanın koqnitiv işlənməsi proseslə-
rində iştirak edən mənə vahidləridir ki, onları strukturlaşdırılmış biliyin
vahidləri və ya kvantları adlandırırlar.

Alimlərin fikrincə, konseptlər danışığın bir hissəsi olan ifadə söz-
lədir və insan şüurunda mədəniyyət elementlərinin bir hissəsi kimi başa
düşülür. Konseptlər yalnız düşünülmür, onlar həmçinin təcrübə əsasında
əldə edilir. Koqnitiv baxımdan konsept abstrakt ideya və ya mental simvol
olaraq bəzən “biliyin bir hissəsi” kimi müəyyən edilərək konseptin xarak-
teristikası kimi başqa elementlərdən əmələ gəlir. Dilçilikdə konsept söz-
dən fərqli olaraq mürəkkəb quruluşa malikdir. Konseptin tərkibi linqvistik
mənaya və mədəni düşüncəyə malikdir. Konseptlər şüurun elementi kimi
dildə tamamilə müstəqildir. V.Evansa görə konseptlər sözlər və ekstra-
linqvistik reallıq arasında vasitəcidir. Yalnız gerçəkliyin bu fenomenləri
konsept ola bilirlər, və xüsusi mədəniyyətə mənsub olaraq həmin mədə-
niyyətdə linqvistik sahələrdə külli miqdarda törəyib atalar sözləri, söy-
ləmlər, şeir və nəşrlərdə əmələ gələ bilirlər.

İngilis dilində və Azərbaycan dilində olan konseptlərin müqayi-
səsinə baxaq;

Məsələn, willing konseptini dörd şəkildə will, want, wish, desire, azərbaycan dilində isə arzu, istək, həvəs, maraq sözləri kimi göstərmək olar. Scent konseptini smell, odour, aroma, fragrance, perfume, stink və s. kimi, Azərbaycan dilində isə qoxu, iy və s. kimi göstərmək olar.

Konseptlərin yaradığı insanın xüsusi dərkətmə fəaliyyəti konsep-
tualizasiya adlanır. Konzeptualizasiya prosesi hadisə və əşyaların təxəyyül-
də yaradılmasıdır ki, bunlar da öz növbəsində onların haqqında müəyyən
təsəvvürlerin yaranmasına, əşya və hadisələrin konseptual reprezentasi-
yalarının nümayəndələrinin insan beynində formallaşmasına gətirib çıxarırlar.